

BƏXTİYAR VAHABZADƏ YARADICILIĞINDA FÜZULİ OBRAZI

Xülasə

XX əsr Azərbaycan poeziyası Füzulinin sehrindən yaxa qurtara bilməmişdir. Məqalədə Füzulinin yaradıcılığının bəhrələnən B. Vahabzadənin yazdığı əsərlər təhlil edilmişdir. Bəxtiyar Vahabzadə həm Füzuli yaradıcılığından, həmdə Səməd Vurğunun "Füzulinin dərdi" şeirindən bəhrələnərək "Şəbi-hicran" poemasını yazmışdır. Füzulinin həyat və yaradıcılığını işıqlandırın bu poema öz sözlə başlayır və epiloqla bitir. Şairin hekayəsi Füzulinin prototipi sayılan Məhəmmədin məktəbə getməsi ilə başlayır. B. Vahabzadə ürkə ağrısı ilə bir vətəndaş şairin mövqeyindən, Azərbaycanın bölmənəsindən, torpağın parçalanmasından səhəbat açır. Füzulinin Azərbaycan ədəbiyyatının, tarixinin və mədəniyyətinin ən dəyərli şəxsiyyətlərindən biri hesab edən Bəxtiyar Vahabzadə şairin lirik şeirindəki su və güzgülər mövzusundan istifadə etmişdir.

Füzuli təkçə XX əsr Azərbaycan poeziyasının dahisi deyil, həmdə ədəbi tarixin ən görkəmli nümayəndələrindən biridir və yuxarıda adlarını qeyd etdiyimiz şairlər və cəmi zamanda Bəxtiyar Vahabzadə onurla faxr edir. Füzulinin Azərbaycan ədəbiyyatının, tarixinin və mədəniyyətinin görkəmli mütəfəkkirlərindən biri hesab etmiş Bəxtiyar Vahabzadə öz şeirlərində onun portretini çəkmışdır.

Açar sözlər: poema, qəzel, simvol, poeziya, sehr

Giriş. Füzuli şəxsiyyəti XVI əsrən bu günədək öz xələflərinin yaradıcılığına təsir göstərmis, şeirin, qəzəlin simvoluna çevrilmiş, poeziyada qəm yükünün daşıyıcısı olmuşdur.

XX əssr Azərbaycan poeziyası da Füzuli sehrindən qurtula bilməmişdir. XX əsrə yaşıamış Bəxtiyar Vahabzadə də Füzuli irlərindən təsirlənmiş şairlərdəndir. Bəxtiyar Vahabzadənin Füzuli izini göstərən ən böyük əsəri "Şəbi-hicran" poemasıdır. Səməd Vurğunun "Füzulinin dərdi" şeirindən ilhamlanaraq yazılmış bu əsər Firudun bəy Köçərlinini dahi şair haqqında məşhur sözləri ilə başlayır: "Füzuli... aləmi-insaniyyətdə tamam qəmzədələrin və möhnətkeşlərin yüklerini götürmək və məzлumların halına yanmaq üçün xalq olunubdur" [1, s.251].

Epicrafdan göründüyü kimi, Füzuli bu poemada da qəm simvolu kimi təqdim olunur. "Şəbi-hicran" poeması əslində Füzulinin həyat və yaradıcılığını daha geniş şəkildə işıqlandırın bir əssərdir. Poema proloqla başlayıb, epiloqla bitir. Bəxtiyar Vahabzadə Füzulinin özünüñ us-tadi adlandırır:

*Sən mənim ən böyük ustadım oldun,
Ey ana yurdumun böyük şairi,
Vətən göylərində güntək doğuldun,
İşığın bürüdü qərinələri.
Lalələr açıldı sinəndə qəmdən,
Əməllər, arzular şairisən sən* [1, s.251].

Poema Füzulinin prototipi olan Məhəmmədin məktəbə getməsi, burada Leyla adlı qızı aşiq olması, Bağdad xanının qardaşı oğlu tərəfindən öldürülməsi, Zülfüqarın xan olması, Məhəmmədin onu tənqid etməsi və xanın ondan intiqam almaq üçün Leyləni zorla öz hərəmxanasına götürülməsi, baş hərəm etməsi, Şah Təhmasibin Bağdada hücumu, Məhəmmədin Kərim adlı dostunun ona kömək etməsi, "Leyli və Məcnun" əsərinin təpilması, Sultan Süleymannın Bağdada hücumu, "Şikayətnamə" əsərinin yazılması, Kərbəla sefəri, taun xəstəliyinin yayılması, Füzulinin yoluxması və vəfat etməsi kimi süjetlərdən qurulmuşdur. Poemada Füzuli ilə yanaşı, Səməd Vurğun yaradıcılığının təsiri də görünməkdədir. Ümumiyyətlə, Səməd Vurğun poeziyasından bəhrələnmə bizdən əvvəlki təd-

qıqqatçıların da diqqətini cəlb etmişdir. Bu baxımdan Səbinə Alməmmədovanın tədqiqatlarında da qeydlər var. O, "Şəbi-hicran" poemasında Füzulinin divan bağlamasını bir türk gözəlinin xahişi ilə verməsini Vurğundangəlmə motiv adlandırır: "Həmin motiv Bəxtiyar Vahabzadənin həyatda və sənətdə müəllimi olmuş Səməd Vurğunun yaradıcılığında da özünü göstərir. Məlum olduğu kimi, "Vaqif" pyesində Ağa Məhəmməd Şah Qacar Vaqifə öz əsərlərini fars dilində yazmağı təklif edərkən, şair bu təklifi boyun əyməmiş, öz xalqının dilində yazmayı özü üçün şərəf işi hesab etmişdir" [2, s.15].

Vahabzadə bu əsərində Füzuli poeziyasından bəhrələnmişdir. Poemada Füzulinin təsiri güclü şəkildə görünməkdədir. Xan ilə Füzulinin görüşü səhnəsində dahi şair əyilməzliyini və vüqarını nümayiş etdirir, Vaqif Ağa Məhəmməd şah Qacarla deyişdiyi kimi, Füzuli də Bağdad xanı ilə üz-üzə gəldikdə məqrurluğunu itirəmir:

*Əsl aşiq mənəm düzü, hökmdar,
Məcnunun dünyada ancaq adı var.
Mənəm bu asrdə eşqin allahi,
Manı bənzətməyin Məcnuna zinhar,
Ahimca olsayıdı, Məcnunun ahi,
Yuva tikərdimi başında quşlar? [1, s.274]*

Füzulinin "Məndə Məcnundan füzün aşiqlik istədədi var, Aşıqi-sadiq mənəm, Məcnunun ancaq adı var", – misralarının təsiri altında qələmə alınmış parçada dahi şair Bağdad xanı ilə mükələməsində yenilməzliyini, şairlik qüdrətini sübut edir. Təbii ki, "Leyli və Məcnun" məsnəvisinin də poemada dərin izləri görür. Xüsusiylə, Leyli zorla Bağdad xanının sarayına gətirilib, dərdli-qəmli günər keçirdikdə xan ona işgəncə verdikcə, onun günü-gündən dərddən saralıb-solması, gecə-gündüz ah-nalı etməsi, şamla özünün vəziyyətini müqayisə etməsi Vahabzadə yaradıcılığında Füzulinin güclü təsirinin olması ilə bağlıdır:

*Bu əhvalatdan sonra hələ bir neçə ay da
Saxladılar Leylani məhbəs kimi sarayda.
Leyla soldu, saralı xəzan vuran bağ kimi,
Sizlədi gecə-gündüz yağısız bir çaraq kimi.*

*Ürəyinin dardını dedi o bəxti qara;
Gündüzlər buludlara, gecələr ulduzlara.
Yuxusu da gecələr uçub ərşə çəkildi,
Sübə qadər gözləri şam-çırığa dikildi.
Dedi: - Sən də yanırsan, mən də... bir
fərqimiz var,
Yangı elə yanğıdır, bu fərq bizi ayırar:
Sən gecələr yanırsan, mənsə, mənsə, ey çıraq,
Həm gecələr yanıram, həm gündüzlər, dərdə
bax! [1, s.276]*

Təbii ki, Bəxtiyar Vahabzadənin poeması sinkretik bir sonət nümunəsi təsiri bağışlıdır; o, Füzuli qəzellərini sərbəst şeirlə vəhdətdə verməklə yanaşı, xalq yaradıcılığına da müraciət edir, bayati janrında Füzulinin dərdini izhar edir:

*Günəş saraldı getdi,
Göylərə daldi getdi.
Ayi Leylasi bildi,
O da yan aldı getdi.*

*Ürək vurur, yorulmur,
Könül yanır, qor olmur.
Sənə baxan gözlərim
Niyə sənsiz kor olmur? [1, s.277]*

Vahabzadə, həmçinin Füzulinin "Gör-düm" rədifi qəzelindən də istifadə edir, "Vaqif" poemasının sonunda "Görmədim" rədifi müxəmməs səsləndirildiyi kimi, Füzuli də taleyində gördüyü möhnətlərdən şikayət edir:

*Hər şey yalandır, yalan! Ömür qəm
karvanıdır,
Talelər ömürlərin əbədi sarvanıdır.
Böhtanlar vadisində ömür atımı sürdürdüm,
Kefdən dəm vuranları, mən ki, yalançı
gördüm [1, s.278].*

Füzuli isə Məcnunun dilindən dünyadan bivəfalığından şikayət edir:

*Vəfa hər kimsədən kim, istədim, ondan cəfa
gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa
gördüm.
Kimə kim, dərdimi izhar qıldı, istəyib*

*dərman,
Özümdən həm betər bir dərdə onu mübtəla
gördüm [3, s.115].*

Bəxtiyar Vahabzadə Füzulinin su və güz-gü ilə bağlı beytlərindən də poemasında istifadə edir və mətnlərarası əlaqədə ustadının yaradıcılığına üz tutur. Füzuli qəzelin davamında deyir:

*Əgər su damənin tutdum, rəvan döndərdi üz
məndən,
Və gər güzgündən umdum sidq, əksi-müddəə
gördüm [3, s.116].*

B.Vahabzadə isə sanki Füzulinin qəzelini çağdaş oxuculara çatdırmaq üçün onun dilini sadələşdirir:

*Vəfa umduqlarından cəfa gördüm hər zaman,
Güzgündən sidq istədim, əvri gördüm özümü.
Suya dedim dərdimi, axıb keçdi yanımdan,
O da ağızında qoydu iki kəlmə sözümüz
[1, s.279].*

Sah Təhmasib Bağdada daxıl olduqda Zülfüqarın taxtdan endirilməsi süjetinin təsvirində də Vahabzadə Səməd Vurğun yaradıcılığından bəhrələnir. Füzuli də Zülfüqar xanı qəçərən görür və ona "Padişahi-mülk" qıtəsini söyləyir:

*Göstərən saatda dövrani-fələk bir inqilab,
Həm özü fani olur, həm ləşgəri, həm kişvəri
[3, s.280].*

Vahabzadə poemasında Füzulinin dostun obrazını da yaratmışdır. Qeysin Zeyd adlı dostu onun ən yaxın sirdəsi və çətin günlərinin arxadaşı olduğu kimi, Füzulinin də yoldaşı Kərimdir. Poemanın "Leyli və Məcnun" bölməninin təsvirində qeyd edilir ki, Füzuli "Hasilim yox səri-kuyində bələdan qeyri" qəzelini yazdığı zaman qapı döyüür və Kərim içəri daxil olur. Füzuli "Leyli və Məcnun" məsnəvisində qeyd edir ki, bu əsəri rum zəriflərinin xahişi ilə yazmışlar. Vahabzadə isə bildirir ki, Füzuli bu məsnəvisini dostu Kərimin xahişi ilə qələmə almışdır:

Dostundan gizlətmə, gəl, sən gözünün yaşını,
Çevir şeir incisinə qəlbinin atəşini.

"Xəmsə" ni gətirmişəm, budur, sənə hədiyyə,
Götür, oxi bir daha

Füzuli: "Sag ol", - deyə,
Öpür, öpür "Xəmsə" ni, dərya kimi çağlayır,
Sonra o, aram-aram kitabı varaqlayır.

"Leyli-Məcnun!" ... dayanır, o, burada.
- Bunu mən,
Dostum oxumalıyam bu halimdə yenidən

[1, s.283].

Füzulinin həyat və yaradıcılığını təsvir etməyi qarşısına məqsəd qoyan Vahabzadə vətəndaş şair mövqeyindən də çıxış edir, Azərbaycanın bölünməsindən, torpaqlarının parçalanmasından ürək ağrısı ilə bəhs edir:

*Burda böyük dərdimiz yadına düşdü mənim:
Hələ birlək görməmiş mənim böyük Vətənim,
Qəsəbkərlər əlində didildi, parçalandı,
Ancaq sərvəti deyil, ürəyi də talandı
[1, s.287].*

Füzuli məhz parçalanmış Azərbaycanın bütövlük timsali, qardaşı qardaşa birləşdirən dühadır:

*Hərəsi bir diyara düşən qardaş, bacılar,
Füzuli şeriyələ də tanrıd bir-birini.
O, çatdırıdı qardaşa qardaşının əllərini,
Könüllərə bir ümidi, nəşə verdi Füzuli;
Parçalanmış bir eli-
Böyük Azərbaycanı
Birləşdirdi Füzuli! [1, s.297]*

Qeyd edək ki, Bəxtiyar Vahabzadə "Gülüstən" poemasında da Füzulidən məhz ikiyə bölünməklə bağlı məqamda bəhs edir:

*Arazın üstündən keçə bilmirəm,
Araz dərdim olub, sinəmdən keçir.
Taxta dirəkləri torpağa deyil,
Qoydular Füzuli divanı üstə.
Yarıya bölgündü yüz, yüz əlli il
Gərəyli, bayati, muğam, şikəstə [1, s.80].*

"Muğam" poemasının yazılmasında da Bəxtiyar Vahabzadənin Füzuli yaradıcılığından təsirlənməsi duyułur: Şair müasir Azərbaycan xalq musiqisində 7 əsas muğamın olduğunu nəzərə alaraq 14 fəsildən ibarət poemanın 7 fəsili möhz həmin muğamların adları ilə adlandırmışdır: "Şur", "Çahargah", "Segah", "Rast", "Şüşter", "Bayati-Şiraz", "Hümeyun". Həmin fəsilərin dördünün, o cümlədən poemanın qəzəllə qurtarması isə sanki ənənəyə, klassik irsə bağlılığı nümayiş etdirməkə, Füzulinin "Leyli və Məcnun" poemasını yada salır. Müəllifin poemaya əlavə etdiyi bu örnəklər hər bir muğamın xarakterik cəhətlərinə, ifadə etdiyi hiss və düşüncəyə uyğun olaraq həzəc və rəməl bəhrərlərində qələmə alınmışdır. Xatırladaq ki, bu iki bəhr Azərbaycan poeziyasında ən işlek bəhr hesab olunur [4, s.77].

Füzuli XX əsr Azərbaycan poeziyasında sadəcə söz sənətinin dahisi deyil, o, cənə zəmanda Azərbaycanın tarixi torpaqlarının ucqar sərhədlərindəki ədəbiyyat tarixinin ən görkəmli nümayəndələrindən biridir. Bəxtiyar Vahabzadə və həmçinin yuxarıda adlarını qeyd etdiyimiz şairlər onunla fəxr edirlər:

*İllər ötdü, ölkəyə yenə düşdü qan-qada,
Fateh Sultan Süleyman hücum çəkdi
Bağdada.
Şahlıq səltənatindən şah Təhmasib qovuldu,*

ƏDƏBİYYAT

1. Alməmmədova S. Bəxtiyar Vahabzadə poeziyasının dili. Bakı, "Elm", 2010.
2. Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, II cild. Bakı, "Şərq-Qərb", 2005.
3. Mirzayev A. Bəxtiyar Vahabzadənin "Muğam poemasının vəzni". I Beynəlxalq Bəxtiyar Vahabzadə simpoziumu. Bakı, Qafqaz Universiteti, 2012.
4. Vahabzadə B. Seçilmiş əsərləri. İki cilddə, I cild (1944-1965). Bakı, "Yazıçı", 1983.
5. Vahabzadə B. Seçilmiş əsərləri. İki cilddə, II cild (Poemalar). Bakı, "Öndər nəşriyyat", 2004.

FUZULI'S IMAGE IN BAKHTIYAR VAHABZADEH'S CREATIVE WORK

Summary

The Azerbaijani poetry of the XX century was unable to escape from Fuzuli's magic. The article analyzes the works written by B.Vahabzadeh which were benefited from Fuzuli's creativity. Thus, Bakhtiyar Vahabzadeh's greatest work which is relevant to Fuzuli's creative work is considered "Shabi-hijran" lyric poem. It should be noted that Bakhtiyar Vahabzade wrote the poem "Shabi-hijran" getting inspired by Samed Vurghun's poem "Fuzuli's pain". In fact the lyric poem "Shabi-hijran" is a work that illuminates Fuzuli's life and creativity broadly. The poem starts with prologue and ends with epilogue. Poet's story begins with Muhammed's visiting school who was considered Fuzuli's prototype. Aiming to describe Fuzuli's life and creativity, Vahabzade with pain in his heart speaks of a civic poet's

*Səlim oğlu Süleyman Bağdada hakim oldu,
Gah onun, gah da bunun üzünə güldü iqbal,
Şahlar əvəz eylədi bir-birini dalbadal.
Füzuliyəsə əyləşib söz mülküün başında,
Gəldi-gedər şahlara güldü qoca yaşında*
[5, s.287].

Nəticə. Həqiqətən də, Füzulinin şöhrəti və adı əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək dünyəviləşmiş, əbədilik qazanmışdır. M.F.Axundzadə Füzuli sehrindən poeziyanı qurtarmaq üçün onu nə qədər gözdən salmağa çalışsa da, XX əsr Azərbaycan şeirində də Füzulinin təsiri danılmazdır. Təbii ki, XX əsrə də onu inkar edənlər olmuş, köhnəlik qalığı hesab edənlər tapılmışdır. Lakin günəşin üzünü buludlar örtməklə, yalnız onun şüalarını zəiflədə bildiyi kimi, dahi şairin də sözünün sehrinə qara yaxmaqla onun ziyanını örtmək mümkün deyil. Mikayıl Müşfiq belələri haqqında "Utamazmı Füzulinin adını çekən, özü bir heçkən", - deyirdi.

Göründüyü kimi, Bəxtiyar Vahabzadə Füzulinin Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin ən mühüm şəxsiyyətlərindən biri hesab etmiş, müxtəlif şeir və poemalarında onun portretini çəkmış, dərdinə şərik olmuş, məsnəvi və qəzəllərindən bəhrələnərək, yenidən onun sehrinə düşmüşdür.

position, the division of Azerbaijan, the fragmentation of the land. The poet, whose creativity we study, considered Fuzuli one of the most important personalities of Azerbaijani literature, history and culture, portraying him in various poems. As well as Bakhtiyar Vahabzade uses Fuzuli's poems about water and mirrors in his lyric poem. Fuzuli is not only a genius of the Azerbaijani poetry of the 20th century, but also one of the most prominent representatives of literary history, and Bakhtiyar Vahabzadə, as well as the poets we have mentioned above, are proud of him.

Key words: lyric poem, ghazal, symbol, poetry, magic

ОБРАЗ ФИЗУЛИ В ТВОРЧЕСТВЕ БАХТИЯРА ВАХАБЗАДЕ

Резюме

Азербайджанская поэзия XX века не смогла уйти от магии Физули. В статье анализируются произведения, написанные Бахтияром Вахабзаде, которые были навеяны творчеством Физули. Таким образом, рассматривается величайшая работа Бахтияра Вахабзаде – поэма «Шаби-хиджран», которая имеет отношение к творчеству Физули. Следует отметить, что Бахтияр Вахабзаде написал поэму «Шаби-хиджран», вдохновленный стихотворением Самеда Вургун «Боль Физули». На самом деле лирическое стихотворение «Шаби-хиджран» – это произведение, которое освещает жизнь и творчество Физули за рубежом. Стихотворение начинается с пролога и заканчивается эпилогом. История поэта начинается с посещения школы Мухаммедом, который считался прототипом Физули. Стремясь описать жизнь и творчество Физули, Вахабзаде с болью в сердце говорит о позиции гражданского поэта, о разделении Азербайджана, отторжении земли. Поэт, творчество которого изучается, считал Физули одной из важнейших личностей азербайджанской литературы, истории и культуры, изображая его в различных стихах. Также Бахтияр Вахабзаде использует стихи Физули о воде и зеркалах в своей лирической поэзии. Физули не только гений азербайджанской поэзии и 20-го века, но и один из самых ярких представителей истории литературы, и Бахтияр Вахабзаде, а также другие поэты гордятся им. Поэт, взглянув на его творчество, считает Физули одной из важнейших личностей азербайджанской литературы, истории и культуры и рисует его портрет в различных стихах.

Ключевые слова: поэма, газель, символ, поэзия, магия